



№ 90 (9835) 4 may 2025-ci il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Dostluq və qarşılıqlı kömək ənənələri
Rusiya ilə Azərbaycan arasında
müttəfiqlik münasibətlərinin
inkışafı üçün etibarlı zəmin olacaq



Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə

Hörməti İlham Heydər oğlu!
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü
münasibətilə Sizi somimi-qəlbən təbrik edirəm.

Bu yubiley tarixini qeyd edən ölkələrimiz vətəndaşları
döyüş meydandalarında və arxa cəbhədə öz güclərini və
həyatlarını əsirgəmədən nəsib işgalçuları üzərində qələbəni
yaxınlaşdırınanlarında lazımlı qiymətləndirirler.

Əminəm ki, həmin ağı illərdə bərkiron şanlı dostluq
və qarşılıqlı kömək ənənələri göləcək də Rusiya ilə
Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin
inkışafı üçün etibarlı zəmin olacaq.

Azərbaycan torpağında yaşayış bütün veteranlara somi
mi minnətdərliq, ürəkden gələn təbrik sözümüz, möhkəm
cənsənlilik, əmin-amanlıq və uzunmürlülük arzularımı çat
dırmağı xahiş edirəm.

Hörmətlə,

Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti

"Əsrin müqaviləsi" əsrlərə hesablandığıını növbəti dəfə təsdiqləyir

AÇG indi həm də sərbəst təbii qaz vəd edir

AÇG-dən neftlə yanaşı, som qazı da
hasıl olunur. "Əsrin müqaviləsi"nin 30 il
yəni keçən ilin sentyabrınadək bu
yataqlar blokundan çıxarılan som qazının
57 milyard kubmetrdən çoxu tomanlaşdır
olaraq Azərbaycan dövlətinə verilmədir.
2025-ci ilin birinci rübü ərzində isə
AÇG-dən Azərbaycan dövlətinə əsasən
Sənəqal terminalından, həmçinin "Neft
Daşları"ndakı qırğı vəsaitələ təhlif verili
səmət qazının həcmi gündə orta hesabla
11 milyon kubmetr, ümumiylidə 0,9 mil
yard kubmetr olmalıdır.

Hələ 28 il əvvəl, 12 noyabr 1997-ci ildə
"Çıraq"dan ilk neftin çıxarılması münasibəti
ilə platformda keçirilən tövərdə Ulu Öndər
Heydər Əliyev demisişdir: "Biz böyük bir işin
əsasını qoymuşuq. Heç şübhə yoxdur ki, Xə^z
zər denizində hem "Əsrin müqaviləsi" ota
fında toplaşmış şirkətlərin yaratdığı konsor
siyunun fəaliyyətinin nəticəsində, hem də

imzalanmış başqa müqavilələrin həyata keç
rilməsi nəticəsində bir çox belə gözəl plat
formalar yaranacaq, Xəzərin neft və qaz eht
iyatları dünya iqtisadiyyatna böyük kömək
edəcəkdir".

İndi bütün bunlar reallıqdır. Prezident
İlham Əliyevin dediyi kimi: "Avropanın
üzvü olan bir çox ölkə hazırda öz daxili
qaz istehlakını toxunon yarısını Azərbay
can qazı ilə təmin edir. Qazımızı alan ölkələ
rə yaxın olan bezi digər Avropa ölkələri ilə
artıq danışqlar aparırıq... Bir sözlə, ehtiyatla
rımız var, çünki onların təsdiqlənmiş soviy
yəsi artmaqdadır. Bir neçə il öncə onların
həcmi 2,6 trilyon kubmetr təşkil edirdi. Lakin
indi yenico kösf edilmiş, o cümlədən göl
əcədə nəzərdə tutulan ehtiyatlar bu soviy
yə daha da artacaq".

Sözügedən qaz höcmələrinə töbii ki,
"Azəri-Çıraq-Günəşli"nin sərbəst töbii qazı
da əlavə olunacaq.

→ 8



→ 8

Mədəniyyətlərarası və dinlərarası dialoqun inkışafına daha bir töhfə



Azərbaycan
Prezidenti
İlham Əliyev
Moskvanın və
Bütün Rusyanın
Patriarxi Kirill ilə
görüşüb

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva mayın 3-də Moskvanın və Bütün
Rusyanın Patriarxi Kirill ilə görüşüblər.
AZƏRTAC xəbor verir ki, dövlətimizin başçı
si və birinci xanım qonağı qarşılıdlılar.

→ 2

Azərbaycan ilə Polşa
arasındaki dostluq və
əməkdaşlıq münasibətləri
daim inkışaf edəcək



Polşa Respublikasının Prezidenti
zati-aliləri cənab Andrzej Duda

Hörməti conab Prezident!
Polşa Respublikasının milli bayramı - Konstitusiya Gü
nű münasibətilə Sizi və bütün xalqınızı öz adımdan təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Res
publikası arasındaki dostluq və əməkdaşlıq münasibətləri
daim xalqlarımızın maraqlarına uyğun inkışaf edəcək və
genişlənəcəkdir.

Bələ bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdır
rir, dost xalqınızın əmin-amanlıq və firavanhıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2025-ci il

Uğurlarımıza təminat

Müstəqilliyin ilk illərində ölkənin məruz qald
ığı horbi tacavüz, Ermonistan-Azərbaycan Dağ
lıq Karabağ münaqışosunun ağır nəticələri, habelə
ölkə daxilində vətəndaş mühərəbesinin reallığı
çəvrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi
qotiyəyyəti iradaya, yüksək idarəcilikey keyfiyyətlə
rinə, geni siyasi dünyagörüşüne malik lider olan
Heydər Əliyevi bağlı olmuşdur. Məhə belə bir
müraciətənə vəziyyətdə 1993-cü ilin yayında Ulu
Öndər xalqın tokidil çəqirisi ilə respublikaya
rəhbərliyə qayıdı. Xalqımızı və dövlətimizi bö
yük təhlükələrdən xilas etmək, müstəqil Azə
rbaycan qazılı qazın qazanı "ömrümün
qalan hissəsinə xalqına bağışlayıram" söyle
məkələ başlayan Heydər Əliyev özünü dövlətçi

lik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azə
rbaycanda demokratik və hüquqi dövlət yaratma
ğa müvəffəq olmuşdur.

Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyi
mizi obədi və dəməzətmiş, ölkəmizə sabitlik, sülh
və əmin-amanlıq, siyasi islahatlar, demokratikləş
me, iqtisadi yüksəliş, sosial inkışaf gotirmişdir. De
mokratik-hüquqi dövlət quruculuğu prosesi də tam
ictimai-siyasi sabitlik bərərərə olunduandan sonra
həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq
fürün ilk növbədə konstitusion rejim, mükəmməl
hüquq sistemi, effektiv məhkəmə hakimiyəti, haki
miyyətlər bölgüsü kimi prinsiplər yaradılmış idi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük

strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbay
can modelini ilk milli Konstitusiyani yaratmaqla
gerçəkləndirmişdir.

Yeni Konstitusiyanın layihəsinin hazırlanması
kimi cox ciddi və məsuliyətli vəzifəni bilavasitə
öz üzərinə götürən dahi öndərimiz bununla bağlı
xüsusi yaradılmış komissiya xəsən rəhbərlik et
mişdir. "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, ta
rxi keçmişimizə nozor salmalyıq, amma eyni za
manda ümuməsəri deyərlərən, dövlətin demok
ratik dövlətərinin olde etdiyi nailiyyətlərən, təc
rübədən istifadə etməliyik, bəhrələnməliyik" deyən
Ulu Öndər Heydər Əliyev bu sahədə bütün prob
lemələri öyrənərək Azərbaycan Respublikasının ilk
milli Konstitusiyasını yaratmışdır.

→ 6



İran-Azərbaycan münasibətlərinin
inkışafı regionun təhlükəsizliyinə
əlavə zəmanət verəcək

Artıq noqliyyat-logistika sferasında Azərbaycan və İran birgə mühüm pro
sesə start verməyə başlayır. Qeyd olunan fonda Prezident İlham Əliyev Bakı
da keçirilən Azərbaycan-İran biznes-forumunda bu kimi mühüm məqamlara
toxunub: "Azərbaycan və İran, eyni zamanda önemli beynəlxalq layihələrə
iştirak edir, o cümlədən "Şimal-Cənub" noqliyyat dəhlizi üzrə biz six əmək
daşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə olaraq, noqliyyat dəhlizi olmasın, yol
boyunca yeni bizneslərin açılması, yeni sonəye müəssisələrinin yaradılması
üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində".

→ 7

Bakı ilə Pekinin yeni geosiyasi tərəfdəşlığı

Daha konkret səviyyədə Çin tərəfinin Azərbaycanla əməkdaşlığı önem
verəninin bir faktı çox əhəmiyyətlidir. Bunu Çin tərəfi "üç şor qüvvə" ilə
münərizə kimi təqdim etmişdir.


Önce, Çin ekstremizmi, terrorizmi və separatizmi şor qüvvələrə adlan
dırmasında Azərbaycan Prezidentinin İkinci Karabağ mührəbəsinə hem de xe
yirin şor üzərində qolobəsi, ağlıq, montiqin və müdrikliyin təntənəsi kimi
tosnif etməsi baxımdan maraqlı doğurur. Yəni, Pekin, faktiki olaraq, Erm
ənistən tərəfinin Azərbaycana qarşı etdiklərini "şor qüvvələrin omali" kimi
qəbul edir.

→ 7



Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına daha bir töhfə

Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill ilə görüşüb



Əvvəli 1-ci səh.

Söhbət zamanı Moskvanın və Bütün Rusyanın Patriarxi Kirillin Azərbaycana sofraları, dövlətimizin başçısı və birinci xanım ilə görüşləri məmənunluqla xatırlanırdı.

Ölkəmizdə hökm süren multi-kultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitiñə yaşıdları vurğulandı. Bu xüsusda ilə ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi, həmim icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqinə tomsil olunduğu diqqət çatdırıldı. Dini tolerantlığın tomin edilməsinin dövlət siyasetinin osas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tor-



zi kimi uzun illərdir mövcud olduğunu bildirildi.

Sonra Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill Rus Pravoslav kilsəsinin İdarecətinin "Müqəddəs Knyaginya Olqa" ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevaya təqdim etdi.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə comiyətədə onənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusyanın Patriarxi Kirillin formanına əsasən layıq görüllər.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdərliyini bildirdi.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

Azərbaycanın hökumət missiyası Nepalda səfərdə olub

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası aprelin 30-dan mayın 2-dək Nepalda sofrada olub. Bu barədə AZERTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, sofr zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepal Prezidenti Ramçandra Paudel, həmçinin Baş nazır Şarma Oli tərəfindən qəbul edilib.

Nazir müavini Elnur Məmmədovun Nepalın xarici işlər naziri Arzu Rana Deuba ilə də ikitorəfli görüşü keçirilib.

Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraqlı doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sofer çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Nepal Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətlər keçirilib. Siyasi məsləhətlərə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Nepal xarici işlər katibi Amrit Bahadur Rai rəhbər-

lik ediblər. Məsləhətləşmələr zamanı ikitorəfli və çoxtorəfli siyasi əlaqələrin inkişaf etdirilmiş, iqtisadi-ticaret, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə oməkdaşlığı hazırlıq vəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq əsaslı əlaqələrin oməkdaşlıq məsəbət deyirləndirilib, çoxtorəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan Azərbaycanın İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası işlər katibi Amrit Bahadur Rai rəhbər-

lik ediblər. Məsləhətləşmələr zamanı ikitorəfli və çoxtorəfli siyasi əlaqələrin inkişaf etdirilmiş, iqtisadi-ticaret, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə oməkdaşlığı hazırlanıb.

Sofer çərçivəsində nazir müavini Elnur Məmmədov Nepalda fəaliyyət göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutu (AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzlu ictimai-siyasi xadimlərinin, beynə mərkəzlərinin rəhbərlərinin, müxtəlif dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, ekspertlərin qatıldığı tövbə "Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar" mövzusunda mühazirə ilə çıxış edib və auditoriyanın sənallarını cavablandırıb.

AZERTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Bakıda "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib



Bakıda "Dildə, fikirdə, əməldə birlik -

Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib

Bakıda "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib. Bakıda Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəesinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib.

Bakıda Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəesinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib.

Bakıda Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəesinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib.

Bakıda Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəesinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik - Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib.

"Dildə, fikirdə, əməldə birlik": Məqsədi mədəniyyətdə inkişafdan təhsil islahatlarına, roqomsal transformasiyadan gəncələrin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrə irəliləməkdir.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən 3 May - Türkçilik Gününe həsil edilən tövbə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.

Türk dünyası ölkələri olaraq ortaqtar xəbər verir ki, Heydər Əliyev Mərkəz



Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər



Mayın 2-də Heydər Əliyev Fonduunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

AZƏRTAC xəber verir ki, səfər çərçivəsində Naxçıvanın zöngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və tabii gözəllikləri ilə yaxından tanışlıq olub.

Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önnüne gül dəstəsinin qoyulması ilə başlayıb. Ardına onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyəti heyət yolu, siyasi irləri və dövlətlilik fealiyyətinə öks etdirən zöngin ekspozitrlarla tanışlıq olublar.

Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı



yı ziyarət edilib, "Əcəmi" seyrangahında yerləşən açıq soma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zöngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.

Program çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər.

Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlımlılar.

Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və

əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən "Robotic" reabilitasiya ölçəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə olunub.

Günün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Tağıyev: Nef" bədii filminin toqqumat mərasimi olub.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Nef" filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayesinə həsr olunan "Tağıyev" filminin birinci hissəsidir.

BMT-yə və digər beynəlxalq təşkilatlara qərbi azərbaycanlıların qayğısı hüququnun təmin olunması ilə bağlı müraciət göndərilib

Mayın 3-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, ABŞ-nın Şimali Karolina Universitetinin Sülh və Münaqışa Araşdırmları Departamenti və Amerika-Türkiyə Assosiasiyası Assambleyasının birgə təşkilatçılığı ilə "Döyişən dünyada birgə və sülh şəraitində yaşamaqın mümkünüyü" mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəber verir ki, 16 May - Beynəlxalq Dinc Yasağı Yaşamış Gün və 21 May -

Dialoq və İnkışaf Naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü orosofında baş tutan konfransın keçirilməsində məqsəd müxtəlif ölkələrin tənqimcisi xadimlərinin diqqətini, ABŞ, Kanada və İspaniya kimi bir sıra ölkələrin nüfuzlu universitetlərindən alım və tədqiqatçılar çıxış ediblər.

Ondan çox xarici ölkədən 200-ə yaxın iştirakının qatıldığı onlayn konfransda müxtəlif ölkələrdən tanınmış siyasetçilər, vətəndaş comiyətli liderləri, ABŞ, Kanada və İspaniya kimi bir sıra ölkələrin nüfuzlu universitetlərindən alım və tədqiqatçılar çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından BMT-yə və digər beynəlxalq təşkilatlara qərbi azərbaycanlıların qayğısı hüququnun təmin olunması ilə bağlı müraciətlər göndərilib.

Xatrladıq ki, BMT tərəfindən qəbul edilmiş 16 May - Beynəlxalq Dinc Yasağı Yaşa-

maq Günü və 21 May - Dialoq və İnkışaf Naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü dən yada 2017-ci ildən bəri hər il beynəlxalq gün kimi qeyd edilir. BMT-nin insan hüquqları və qəçqunların hüquqları ilə bağlı qəbul etdiyi digər sonadır ki, bu iki qərarın da mahiyyəti, tələbi Qərbi Azərbaycan İcmasının Qayğısı Konsepsiyasının möqsədi və hədflərinin həyata keçirilməsinin tam beynəlxalq hüquqi bazasını təşkil edir.





Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın təsdiq edilməsi haqqında" 2017-ci il 8 fevral tarixli 39 nömrəli, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2017-ci il 8 fevral tarixli 40 nömrəli, "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənən qəbulu Qaydası"nın təsdiq edilməsi və "Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənən qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının 1əvg edilməsi barədə" 2019-cu il 20 may tarixli 229 nömrəli, "Orta ixtisaslı təhsil müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2019-cu il 20 may tarixli 230 nömrəli, "Aqrar siyorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 23 mart tarixli 106 nömrəli və "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 30 aprel tarixli 156 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 144

Bakı şəhəri, 1 may 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddosunun sökkincini abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin takifino osasın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ahr:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, madda 292 (Cild I); 2024, № 5 (II kitab), madda 611) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.3-1-ci bənddə "ali təhsil müəssisələrinə sənəd qəbulu" sözələri "yaz və yay sessiyalarının hor birində ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat" sözələri ilə əvəz edilsin;

1.2. 2.3-2-ci bənddə "ali təhsil müəssisələrinə sənəd qəbulu" sözələri "hor sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat" sözələri ilə əvəz edilsin və həmin bənddən ", yaxud hor iki altgrupu" sözələri çıxarılış;

1.3. 3.9-2-ci bənd ləğv edilsin;

1.4. 5.1-ci bəndin ikinci cümləsinə "grup" sözündən sonra "(altgrup)" sözü əlavə edilsin;

1.5. 5.4-cü bəndin birinci cümləsində "olan," sözü "olan ixtisaslar, o cümlədən" sözələri ilə əvəz edilsin;

1.7. həmin Qaydalarla 1 nömrəli əlavə - "İxtisas qrupları və ixtisaslar" aşağıdakı redaksiyada verilsin:

"İxtisas qrupları və ixtisaslar

İxtisas qrupları (altgrupları)				
I	II	III	IV	V
Riyaziyyat-kimya (RK) altgrupu	Riyaziyyat-informatika (Rİ) altgrupu	Dil-tarix (DT) altgrupu	Tarix-coğrafiya (TC) altgrupu	
İxtisasların adı				
1. Fizika müəllimliyi	1. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi	1. Coğrafiya müəllimliyi	1. Azərbaycan dilə və ədəbiyyatı müəllimliyi	1. Beynəlxalq münasibətlər
2. Riyaziyyat müəllimliyi	2. Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi	2. Tarix və coğrafiya	2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)	2. Regionşünaslıq (regionlər və ya ölkələr üzrə)
3. Texnologiya müəllimliyi	3. Komüütər elmləri	3. Sosiologiya	3. Xarici dil müəllimliyi (dillər üzrə)	3. Kimya və biologiya müəllimliyi
4. Fizika	4. Data analitikası	4. Davamlı inkişaf	4. Xüsusi pedaqogika	4. Psixologiya
5. Geolojiya	5. Informasiya texnologiyaları	5. Beynəlxalq ticarət və logistika	5. İbtidai sinif müəllimliyi	5. Biologiya
6. Mexanika	6. Informasiya tohlükəsizliyi	6. Biznesin idarəetimləri	6. Məktəbəqədər təhsil	6. Dekorativ-tətbiqi sonət (saholər üzrə)*
7. Riyaziyyat	7. Komüütər mühəndisliyi	7. Dövlət və bölgədiyyət idarəetməsi	7. Tarix müəllimliyi	7. Ekologiya
8. Riyaziyyat və fizika müəllimliyi	8. Mexatronika və robototexnika müəndisliyi	8. İqtisadiyyat	8. Təhsildə sosial-psixoloji xidmet	8. Kimya
9. Aerokosmik mühəndislik	9. Proqram tominati müəndisliyi	9. Maliyyət	9. Dinüşünaslıq	9. Su bioehtiyatları və avakultura
10. Aqromühəndislik	10. Proseslərin avtomatlaşdırılması müəndisliyi	10. Marketing	10. Dövlət və ictimai münasibətlər	10. Bağılılıq və tərovəzçilik
11. Aviasiya tohlükəsizliyi mühəndisliyi	11. Sistemlər mühəndisliyi	11. Menecment	11. Fəlsəfə	11. İnstumental ifaçılıq (saholər üzrə)*
12. Cihaz mühəndisliyi		12. Mühəsibat	12. Filologiya (dil və ədəbiyyat göstəriləməklə)	12. Bitki mühafizəsi
13. Dəniz naviqasiyası müəndisliyi		13. Coğrafiya	13. Hüquqsünləşlər	13. Əczaçılıq
14. Ekoqiyəti müəndisliyi		14. Hidrometeorologiya	14. İsləmşünaslıq	14. Fizioterapiya
15. Elektrik və elektronika mühəndisliyi		15. Statistika	15. Jurnalistik*	15. İctimai səhiyyə
16. Energetika mühəndisliyi		16. İdmənməncəmti və kommunikasiya	16. Kitabxanaçılıq və informasiya fəaliyyəti	16. Qidalanma və diyetologiya
17. Geolojiya və geofizika mühəndisliyi		17. Nəqliyyatda servis (nəqliyyat növleri üzrə)	17. Kommunikasiya və rəqəmsal media	17. Tibb bacısı (qardaşı) işi
18. Geomatika və geodeziya mühəndisliyi		18. Turizm bələdçiliyi	18. Politologiya	18. Horbi tibb
19. Gəmi energetik qırğınlarının istismarı mühəndisliyi		19. Turizm işinin təşkili	19. Tarix	19. Stomatologiya
20. Gəmiqayırma və gəmi töməri mühəndisliyi			20. Tərcümə (dillər üzrə)	20. Tibb
21. Hava noqquşyatımın hərəkətinin təşkili			21. Ədəbi yaradıcılıq və ekran dramaturgiyası	21. Maşqçılık*
22. Heyət fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi			22. Muzey, arxiv işi və abidələrin qorunması	22. Ümumi fiziki hazırlıq*
23. İnşaat mühəndisliyi		23. Sonətşünaslıq (saholər üzrə)		
24. Kond. təsərrüfatı texnologiyaları		24. Sosial iş		
25. Kimya mühəndisliyi		25. Dövlət tohlükəsizliyi və idarəetmə		
26. Kommunikasiya sistemləri mühəndisliyi		26. İctimai tohlükəsizlik və idarəetmə		
27. Qida mühəndisliyi				
28. Qida texnologiyaları				
29. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi				
30. Maşın mühəndisliyi				
31. Materiallər mühəndisliyi				
32. Mexanika mühəndisliyi				
33. Meliorasiya mühəndisliyi				
34. Memarlıq*				
35. Metalluriya mühəndisliyi				
36. Mədən mühəndisliyi				
37. Mühəndislik fizikası				
38. Neft-qaz mühəndisliyi				
39. Naqliyyat mühəndisliyi				

40. Nəqliyyat tikintisi mühəndisliyi				
41. Radiotexnika və telekommunikasiya mühəndisliyi				
42. Sonaye mühəndisliyi				
43. Şöhrəsalma				
44. Şərabçılıq				
45. Uçus mühəndisliyi				
46. Yanğın tohlükəsizliyi mühəndisliyi				
47. Aqronomluq				
48. Balıqçılıq				
49. Heyvandarlıq				
50. Meşoçilik				
51. Torpaqşünaslıq və aqrokimya				
52. Yerquruluşu və daşınmaz əmlakın kadastro				
53. Zoomühəndislik				
54. Xüsusi rabito vasitələri mühəndisliyi				
55. Sorhət tohlükəsizliyi və idarəetmə				
56. Silah sistemləri mühəndisliyi				

* Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, madda 293 (Cild I); 2024, № 3, madda 307, № 5 (II kitab), madda 611) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.4-cü yarımimdən "Azərbaycan odəbiyyatı" sözündən sonra "ilə bağlı olan ixtisaslaşmalarına" sözələri əlavə edilsin;

2.2. 3.2.5-ci və 3.2.6-ci yarımimdən aşağıdakı redaksiyada verilsin:

3.2.5. filologiya ixtisasının xarici dil və xarici ölkə odəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə torčumo ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bacalavrlar xarici dil kimi yalnız inglés dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bacalavrlar xarici dil yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bacalavrlar isə yalnız fransız dilini seçməlidilər";

2.3. 3.4-cü bənddə "üzrə magistratura ixtisaslaşmalarına" sözələri "ixtisas üzrə ixtisaslaşmalar" sözələri ilə əvəz edilsin və homin bonda aşağıdakı mözümüdən ikinci cümlə olmaq tələb olunur:

"Qabiliyət imtahanının noticəsi balla, habelə "məqbul" və ya "qeyri-məqbul" qıymətləndirilir.";

2.4. 3.5-ci və 4.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

3.5. Magistratura soviyyəsi üzrə Azərbaycan İdmən Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, "ADA" Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, I.M.Şeçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəətötürmə Instituto, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə Heydər Əliyev adı Akademiyasına və "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)"a qəbul olmaq istəyən bacalavrlar qəbul imtahanını verdikdən sonra homin ali təhsil müəssisələrinin müəyyən etdiyi təhsil məsclərdən təqdim olundur.

3.6. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistratürasının ixtisaslaşmalarını "jurnalistik" ixtisas üzrə ixtisaslaşmaları qəbul imtahanı və q



Mədəniyyət



• 5 May Xalçaçı Günüdür

Düz birqərinəlik zamanın o üzündə Qarabağdakı bütün evlərdə xalça ritmi, xalça aurasi, xalça ruhu tuyulardır...

Nosillərdən-nosillər ötürülen bu qədim və ecazkar sonot növü ilə möşgül olan nənələr anaları, analar da qızlarını ilmələrin rəqsi, röngörün ahongi, naxışlarını sırrı ilə taniş edir, xalçaların sehrləri cəbibəsən salar, onun məstik alomına derindən baş vurardılar.

Düz 30 ilin evvəlində Şuşada, Ağdamda, Kəlbəcərdə, Ləçəndə... durna qatari kimi hanaların arxasında sıralanın nənələrin, qız-golinlərin xinalı barmaqları al-olvan ilmələri ərişlərə bir-bir bənd etdikcə boy atan çinlər gah ofsanolorləndən çıxıb gəlmış qohrəmanları, gah Qarabağın qədim tarixini, füsnəkar təbiət mənzərələrini, gah da elə bu qoçq, zəhmətə xanımların qolbərindən, könlülərindən süzlüb galan sevgini naxışlardan öks etdirirdi...

Qarabağ qadınları gözlerinin nuru, alınlarının təri, ürkələrin istisi, əllərinin sığalıla böyük səbirlə, hevəsli ərsəyə götürdikləri və xalçalarla ilmə-ilmə xalqımızın tarixini, yaşamlını, mədəniyyətini, sözün əsl mənasında ruhunu toxuyardılar.

O xalçalar seçilmiş əşyalar kimi evlərin yuxarılarında divarlar bözöyür, ən hörməti qonaqlara, yeni evo köçərlərə hadiyə edilər, golinlərin cehizinə qoşulardı...

Tam mübəlibişiş demək olar ki, Qarabağ bölgəsində yaşanan ailələrin evlərində onlara xalça olardı. Bu həm de var-dövlət, zonginkılıq nişanəsi sayıldır.

Kəlbəcərin Sınıqılışo kondindo (indiki Hacıkənd) yaşayan ata babam Yunisgilədə nənəm Bağıdagılılı, biblərim Maral, Bulud və Dumanın məharəti ollərindən çıxan bir-birindən gözel onlara xalı-xalça vardi. Onlar bu xalçaların yunuunu özlər yuması, didim, daraqdan keçmiş, eyirmiş, többi boyalarla boyanmışdır. Üzerində yupumurə ronglı yuquların sıralandığı hana, onun arkasında oyüşərək bizi bacalaracaq nağıllar danışa-danışa ərişlər ilmələrə bir-bir bəndə salan nənəmin, biblərimin həmin xalçalarla necə hevəsle naxışlar vurdularından 30 ildən çox zaman keçmişsinə baxmayaq, hələ de uşaq yaddımı oyadan on gözel xatirələrdəndir.

Xalça harayı

Təsəssüf ki, Qarabağ xalçalarının tuş goldikləri kederli tale de ağrı-acılı izlərlərə bərabər, beynimizə həkk olunub.

İsgəl dövründə Qarabağ elinin xalı-xalçası da düşmən elində qalmış, qurucu canlarım götürüb doğma yurd-yuvalarını tərk edən insanların zəhmətinin, əməyinin bəhərələri olan xalçalar da erməni girovluğuna düşməsdü... Sonralar internet resurslarında dəlaşan videolarдан da ürek ağrısı ilə seyr edirdik ki, düşən qarabağlıların xalı-xalcası daşıyıb aparmاق üçün maşın karvanlarından istifadə etmişdi...

2017-ci ildə Azərbaycan mediasında belə bir xəbər verilmişdi ki, Los-Ancelesdə erməni bədnəmlərinin "Antik Ermenistan - Qarabağ xalçası" adı altında hərracət əixardıqları iki Qarabağ xalçalarından birinin üzərində azərbaycanca "Anasından əbədi yadigar..." yazısı toxunub. Həmin zaman ABS-ə dayanın homyelilərimizdən biri bundan xəbər tutaraq xalçaları əsl yiyəsinə qaytarmaq üçün hərracda alıb. Ancaq on qodur axırtıla da, o xalçaların yiyəsi tapılmış və beləliklə, "Bağçadagüler xalçası" kompozisiyalı xalçalar Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilir...

İlahi, bir xalçamın kederli təleyifinə fənnda bütövlükde Qarabağ elinin yaşadığını ağrı-acını dərinliyinə qədər hiss etmək de vərmiş qismətimizi...)

Yaşı əsrlərə dayanan Qarabağın qədim xalçalıq onənəsi məcburi köçkünlük illərində Azərbaycanın digər bölgələrində yaşadılmışa başlanmışdı.

Düzdür, toxunan xalçalar əvvəlkilərətək rongorong, həmin çeşnilərdə, ölçülərdə olurdu, amma baxanda dərhəl hiss edirdin ki, elə bil nəsə əskikdir...

Bəli, işgal dövründə toxunan bütün Qarabağ xalçalarında o torpağın ruhu çatışmır...

Ta ki Şuşa zəfərinə, Qarabağın azadlığına qədər...



Zəfər naxışlı xalça

Qarabağ xalçalarının qədim və zəngin tarixi

2004-cü il dekabrın 7-de "Azərbaycanda xalça sonotının qorunması və inkişaf etdirilməsi haqqında" qanun qəbul edilib. Prezident İlham Əliyevin sorançımı ilə "Azərbaycan xalçalarında xalça sonotının qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı" təsdiq edilib. Dövlət başçısının 2016-ci il mayın 5-de imzaladığı sərəncamınə əsasən, "Azərxalça" Açıq Səhmdar Comitəyi yaradılıb. Həmin tarix Xalça Günü kimi qeyd edilir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçalıqlığı yaşadılmasına öz deyərli töhfələrini verir. Məhz birinci xanım Mehriban Əliyevanın teşəbbüs ilə Azərbaycan xalçalıq sonotı UNESCO-nun Başarıyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprəzentativ Siyahısına daxil edilib.

2022-ci ildə "Azərbaycan xalçası - ilmərin rəqsı" adlı yeni xalça kolleksiyası Heydər Əliyev Fonduñun dəstəyi ilə hazırlanıb. 8 il orzında orsaya galon vo qədim sonotə yeni nəfəs veren kolleksiyada "Yaramış", "Şikaragh", "Xan ovi", "Cəng vo barş", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və Həvvə", "Ağaclı", "Narlı", "Gölli", "Ləçək-turunc", "Dörd fəsil", "Tağılı", "Comadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gobələr yarlıb. "Azərbaycan xalçası - ilmələrin rəqsı" kolleksiyasına daxil olan osorlar baroda ətraflı məlumat eyniadlı kitabda yer alıb.

Biz de artıq 9 ildir ki, ölkəmizdə qeyd edilən Xalça Gününde "Azərbaycan" qozetində Qarabağ xalçalarının keçdiyi tarixi və keşməkeşli yola qısa nəzər salmaq istedik.

Qarabağ xalça modeniyətinin tarixinin çox qədim və zəngin olduğunu deyən xalçacı rossam, eyni zamanda texnoloj Ağasadiq Süleymanov söylədi ki, Qarabağda X əsrdə başlayaraq yun və pambıq emal ilə möşgül olan iri sonotkarlıq mərkəzinin olması mənbələrdən məlumudur: "Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlerinin yunuunu xüsusiyyətlərinə görə, Qarabağ xalçaları six hündür və yumşaq xova malikdirlər və onlar dörd grupa bölündür: medalyonuz, medalyon, namazlıqlar və süjetli".

Xalçacı rossam məlumat verdi ki, XVII əsrdə xalça istehsalında Şuşa şəhəri və Dəsbulaq, Dovşanlı, Girov, Çanaxçı, Tug, Köhnə Tuğalar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Ba-

ğrboyli, Xanlıq, Dağ Tumas kondəri osas rol oynayırıdlar. "Arax xalçası", "Bağçadagüler xalçası", "Balıq xalçası", "Buyruz xalçası", "Bordo xalçası", "Bohmən xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qamusıxı xalçası", "Ləməbrən xalçası", "Müğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Maliböylü xalçası", "Xançorxan xalçası", "Xanlıq xalçası", "Xəntirme xalçası", "Colobi xalçası", "Şabalıdbutə xalçası" və sair cənəli xalça kompozisiyaları Qarabağ xalçalıqlı məktəbinin klassik nümunələrindən. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət xalı-gobələr geniş yayılmışdır.

"Bağçadagüler xalçası", "Saxsıdagüller xalçası" və "Bulud xalçası"

"XIX əsrdə Qarabağ xalçalıqlı məktəbi" Şuşada comlənmişdir. Şuşada klassik cəsnili xalçalarla yanaşı, Rusiyadan, eloço da Avropanan götürülmüş məktəbinin qorunması və inkişaf etdirilməsi haqqında xalçaların qorunmasına dair 2018-2022-ci illər üçün Dövlət Programı" təsdiq edilib. 2016-ci ilin 10-da - hər zaman Şuşanı Azərbaycanın göz bəbəyi adlandıran Ulu Öndər Heydər Əliyevin doğum gündündə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Milli Xalça Müzeinin Şuşa filialının açılışında iştirak etmələri həm de Qarabağ xalçalıqlı onənlərinin bərpa olunmasına rəmzi işarə idi.

Milli Xalça Müzeinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İsgəl dövründə bina yararsız hala düşüydürindən və tarixi gərkomine müdaxilələr edildiyindən bura da 2021-ci ildən etibarən Heydər Əliyev Fonduñindən bərpa işlərə başlanılmışdır.

Zəfər xalçası

2023-cü il mayın 10-da - hər zaman Şuşanı Azərbaycanın göz bəbəyi adlandıran Ulu Öndər Heydər Əliyevin doğum gündündə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Milli Xalça Müzeinin Şuşa filialının açılışında iştirak etmələri həm de Qarabağ xalçalıqlı onənlərinin bərpa olunmasına rəmzi işarə idi.

Milli Xalça Müzeinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İsgəl dövründə bina yararsız hala düşüydürindən və tarixi gərkomine müdaxilələr edildiyindən bura da 2021-ci ildən etibarən Heydər Əliyev Fonduñindən bərpa işlərə başlanılmışdır.

Məlumatla görə, Qarabağ torpaqlarının Ermonianın işgallərinə məruz qaldığı dövründə Azərbaycan Milli Xalça Müzeinin filialda saxlanılan sənət nümunələrinin tohifikasi olduğunu nəzərə alaraq, 1992-ci il fevral 29-da onların toxliyəsinə təskil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasında 246 eksponatdan 183-ü Bakıya götürülmüşdir. Şəhər işğal altında olduğu dövrədə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Müzeində davam etdirirdi.

Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtili toxliyə edilmiş və osəsən XVIII-XX əsrlərə aid eksponatlar yanaşı, son illər filialın kolleksiyasına daxil edilən deyərli xalçalar da sərgilənilər. Burada ümumiyyətde 115 ədəd xovlu vo xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə vo geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat olduqda etməsi üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağ, xüsusi olaraq Şuşanın maddi və qeyri-maddi iri nümunələri, küber ailələri, xarici kolleksiyalarda surunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər orzində fəaliyyəti haqqında məlumatlar verilir.

Artıq Qarabağ və Şərqi Zəngözəru qayıdış köçləri həyata keçirilir və onurlarda qız-golinlərimiz toxuduları xalçalarla Qarabağ xalçalıqlı onənlərinə yenidən dırçılardır, ona yeni nəfəs verirler...

Bu, bir elin tarixinin keçmişin, adotonənlərinin, yaşam tərzinin, modeniyətinin onası olunduğu füsunlar Karabağ xalçaları haqqında qisa hekaya idi. O hekaya ki, içorisində xalçımızın tuş göldüyü işgal da, qazandığı parlaq Zəfər de bütün çalarları ilə toxunub, sadəcə bu dəfə sözləri...

**Yasəmən MUSAYEVA,
"Azərbaycan"**

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı "Milli opera incilərimiz" layihəsinə təqdim edir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı "Milli opera incilərimiz" adlı yeni layihə start verir. Layihə çərçivəsində teatrın opera trupasının solistləri milli opera sənətinin ən yaxşı vokal nümunələrini ifa edəcəklər.

İlk konser programı mayın 17-də Müslüm Maqomayev adıma Azərbaycan Dövlət Filarmoniyasının sohnesində olacaq. Programda Azərbaycan bəstəkarlarının şah əsərlərindən fragməntlər sözləndirileceklər.

Teatrın simfonik orkestrinin və xor kollektivinin müşayiəti ilə Üzeyir bay Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrəsiyab Bədəlbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgozəlov, Piko Axundova vo Siyavş Kəriminin əsərləri ifa olunacaq.

Layihənin məqsədi zəngin milli məsələlərin əsası və əsaslı əməkdaşlığıdır.

Sohnədo Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnar Babayeva, Fərid Əliyev, Fərid Məmmədova, İləhə Əsfendiyeva, Cahangir Qurbanov,

Türkiyədə azərbaycanlı xoreoqrafin birnəfərlik tamaşa olub



Tamaşada insanların ömrə boyu bir-biri ilə mübarizə aparan işqli və qaralı tq-rofları göstərilər.

Fərid Kazakov bildirib ki, birnəfərlik tamaşanın nümayiş olunub. Tamaşanın müəllifi vo ifaçısı təqdim etmək və qorunmaq.

"Təmilla xanının vəfatından men çox porşan oldum. Onu çox sevirdim və porosist edirdim. Xosbəxtim ki, SSRİ-nin əsl simvolu olan Tamilla xanımın sahəsində bu gün əldə etdiyim hər şeyə, on əsəsi isə peşəkarlıq nail ola bildim! Tamaşanın əsərləri qəzəbədilər, 200-dən çox insan iftirədil. Bir çox insan onu ayaq əsərə seyr edib", - deyə artist bildi.

Sohnədo Kazakov International Academy and Elita Sport Club"un tələbələri dördüncü dövrdə çıxış ediblər. Tamaşanın sonunda Türkəyə uşaqlarını yüksək incəsənət və moderniyətlə tanış etdiyinə görə Fərid Kazakova rəhbərlik tərəfindən təqdim olunub.

Azərbay



İDMAN



"Traktor" ilk dəfə İran çempionu oldu

"Traktor" 2024-2025-ci il mövsümü İran Pro Lıqasının qalibi olub. Təbriz təmsilcisi tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

"Traktor" mövsümün sonuna 2 tur qalmış bu adı təmin edib. 56 yaşlı xorvat Draagan Skočićin baş məşqçisi olduğu komanda 28-ci turda soñordu - Qəzvində yerli "Şəms Azar"



Gimnastlardan qızıl medal

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə programda birinci olub. Bədii gimnastların çıxışı 24,700 balla qiyamətləndirilib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan Avropa kuboku bu gün başa çatacaq.



Döyüşümüzdən qələbə

Azərbaycan idmançısı Akif Quluzadə "ONE Championship"ın aylıq döyüş seriyası olan "ONE Fight Night" turnirində rinqə çıxıb.

O, flayveyt (uçuş çökü) kateqoriyasında ABŞ idmançısı Şon Klimakoya qalib gəlib. Bununla da 19 yaşı döyüşümüz "ONE Fight Night"da 4-cü qələbəsinə qazanıb və pəşəkar rekordunu 19-2-yə çatdırıb.



Rəşad Sadiqov 2-ci yeri vacib uğur sayı

"Zirə" Azərbaycan Premyer Lıqasının 33-cü turunda "Turan Tovuz" üzərində vacib qələbə qazanmaqla (1:0) çempionatda ikinci yeri tamam edib.

"Qartallar"ın bas məşqçisi Rəşad Sadiqov oydandan sonra təşkil edilən mətbuat konfransında çox stressli matç olduğunu, meydanda böyük aqressiya, intensiv oyun, çoxlu mübarizə göründiyünü deyib: "İkinci hissəyə də aktiv başlıq, rəqibi öks-hücumda yaxalılaşdırmaqla qol vurdur. Düşünlərim ki, gözəl və baxımlı qoldur".

R.Sadiqov deyir ki, klubları üçün bu mövsümün ikincilik vacib idi: "Bir uğuru qazanmaqla olur. Amma onu qoruyub-saxlamışa həmişə çətinidir. Bundan sonrakı oyunlarda rotasiyalar edəcək, futbol oyunlarında az istirak edənlər üstünlük verəcəyik, çox yoxulanlar bir qədər dincəlməyə yönəldəcəyik. Rahatlıqla avroku-buk planlarını quraçağı".

R.Sadiqov deyib ki, "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcılı iki il 2-ci yeri tutmaq vacib uğur idi. Bildrib ki, komandası avrokuboklarda məhz Avropa Lıqasında oynamama istəyir: "Cənbi on azıbdan bir möglülüyü imkanın olur. Amma ümumən görürsək, bilmirik ki, turnirdə qarşımıza hansı rəqib çıxacaq".



Millimizin baş məşqçisi iddialı danişdi

Azərbaycanın minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev Montenegro və Slovakiyada keçirdikləri təlim-mosq toplantıını doğaşdırıb.

Mütəxəssis toplantısında keçirdiyi təlim-mosq toplantılarında iştirak etdi. O, komandanın özünü yaxşı tərafından göstərdiyini bildirib: "16 günlük təlim-mosq toplantı ərzində fikrimiz hor hansı bir turnir qazanmaq deyildi. Bütün usaqları şərs verib əsas heyəti formalasdırmaq istəyirdik. Zəif tərəflərimizi üzə çıxarmağa çalışırdıq. İnanıram ki, yaxşı oyunları keçirdik. İki final oynadıq, usaqlar özlərinə yaxşı tərafından göstərə bildirlər. Bu futboldur, son saniyədə də qol buraxıb illərisen. Ümид edirəm ki, Bakıda keçiriləcək dünya çempionatında dəha güclü və qalib komanda görəcəksiniz".



Azərbaycan yığması toplantı zamanı iki beynəlxalq turnirdə iştirak edib. Montenegroda keçirilən yarışın qalibi olan komanda Slovakiyada təşkil edilən Millitlər Lıqasında ikinci yeri tutub.

Dünya çempionatı 21 may - 1 iyun aralığında keçiriləcək. Yarışın açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürürcək.

Açılış mərasimində türkili məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazimova çıxış edəcəklər.

Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundanımlı A qrupunda Sloveniya, Mavritaniya və Böhraynla mübarizə aparaçacaq.



"Neftçi" uduzdu

Azərbaycan Basketbol Lıqasında (ABL) "Sabah"- "Neftçi" final super seriyasının ilk oyunu baş tutub. Bakı İdman Sarayında keçirilən görüşü foal başlangıç "Sabah" basketbolcuların final seriyasının ilk oyununda, "Neftçi" üzərində 94-88 hesablı qələbəyə seviniblər və final seriyasında təmimi hesabi 1-0 ediblər.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyasının ikinci oyunu mayın 4-də oynanılaçq. Super seriyada on tez 4 qolbo qazanmış klub Azərbaycan Basketbol Lıqasında (ABL) 2024-2025-ci illər mövsümünün çempionu olacaq.

Final seriyas



Qazaxda Uşaq İncəsənət Festivalının birinci mərhələsinə həsr olunmuş tədbir keçirilmişdir

Qazaxda Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə respublikamızda istedadlı uşaqları kaşf etmək, onların yaradıcılığının ən planı çıxarmaq, məlli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni ərismizi gələcək nəşəllərə ötürmək məqsədi ilə Uşaq İncəsənət Festivalının 1-ci turu keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçılarına rayon Heydər Əliyev Mərkəzindən Ulu Öndörin, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə, mədəniyyət işçilərinə göstərdikləri diqqət və qayğısı öks etdirən fotolarдан ibarət



sərgi töddim olunmuşdur. Sərgidə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Dövlət Rəsmi Qalereyasının, Mədəniyyət Mərkəzinin, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Mədəni İrsin Qorunması, İnkışaf və Bərpası üzrə Dövlət Xidmətinin el işlərindən ibarət

sonəd nümunələri töddim edilmişdir. Sonra Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında Azərbaycanın şair və müətəffeklərinin obrazlarını canlandırılmışdır. Qonaqlar sərgi ilə

təməl olduqdan sonra Qazax şəhər 1 və 2 sayılı Uşaq Musiqi məktəblərinin aşıqlar, nağaraçalar, xor kollektivlərinin, xalq calğı alətləri ansamlarının çıxışlarını dinləmişlər.

Avropa çempionu doğma Tovuzda hörmətlə qarşılandı

Tovuzda cari ilin mart ayında Almaniyadan paytaxtı Tiranada qadınlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmış sərbəst güldəşçi Elnurə Məmmədova ilə görüş keçirilmişdir.

Görüşdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək E.Məmmədovanı qələbə münasibəti ilə tebrik etmiş, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. Tovuzlu idmançının Avropa çempionatında qoləbə qazanmasının cənub-qurvericiliyi olduğunu bildirmiş, bundan sonra rəqət işlərindən idman sahəsindəki fealiyyətindən gülşəciyə uğurlar arzalamışdır.

Elnurə Məmmədova öz növbəsində ölkəmizdə idmana və gənclərə göstərlən diqqət və qayğıdan danışmış, bundan son-



rək yarınlarda da Azərbaycanın adını daim zirvəyə qaldıracaqını qeyd etmişdir.

Görüşün sonunda Elnurə Məmmədova Tovuz Rayon İcra Hakimiyyətinin faxri formanı və qıyməti hədiyyələri töddim olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"



Bilmək istəyirəm

Bank kartından mənim razılığım və iştirakım olmadan, xərici bir sayt vasitəsilə vəsait silinib. Kart məlumatlarını heç kimlə paylaşmamışam, heç bir şübhəli keçidə daxil olmamışam və təhlükəsizlik qaydalarına riayət etmişəm. Banka dördə müraciət edərək hadisə ilə bağlı məlumat vermişəm. Banka arasdırırmaya başladığımı bildirib. Bilmək istəyirəm, bank müştəri olaraq mənə pulu geri qaytarmaqla bağlı hüquqi öhdəlik dəşyurmı? Azərbaycan qanunvericiliyinə əsasən, bu tip hallarda məsuliyyət kimin üzündən olur və hənsi prosedurlar əsasında qarar verilir?

Leyla QƏNBƏRLİ,
Bakı şəhəri

Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bank hesabında olan pul vəsaitinə dair soranın verilməsi ilə bağlı məsələləri tənzimləyən 1954-cü maddəsinə görə, əgər bank hesab sahibinin (bank kartı sahibinin) həqiqi iradəsinə ifadə etməyən soranın əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət dəşyir, bir şərtlə ki, belə soranın hesab sahibinin öz təqsiri üzündən verildiyini səbut edə bilməsin. Göründüyü kimi, belə həllər baş verərsə, hadisənin möhəz bank hesab sahibinin təqsiri üzündən baş verdiyi bank tərəfindən səbut olunmalıdır.

Məsələyə dənizgeniş rakursdan yanaşaraq o da qeyd olunmalıdır ki, əgər bankın elektron təhlükəsizlik sistemində hər hansı bir boşluq mövcuddursa və şəxsin bank kartından vəsaitin silinmişsi bu səbəbdən baş verib, hesab sahibi bu hələ bankdan zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin zərərcəmisi şəxsin bankın sohələrkarlığı neticəsində doymış maddi zərər görə məsələyə dənizgenişliyinə mənşət etmək hüququnu vəsaitinə dair idarət etmək hüququnu verir.

Mənim əmlakım qanunsuz şəkildə müsadirə edilib. Nə edə bilərəm?

Həsən QULUYEV,
Bina şəhəsi

Sualımızdan müsadirə olunan əmlakin daşınar və ya daşınmaz əmlak olduğu, qanuna əsasən və ya qanunsuz olaraq müsadirə olunduğu bilinmədiyi üçün suala daşınar əmlakin qanunsuz müsadirə kontekstində cavab veriləcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, həkəs möhkəmənin qarısı olmadan mülkiyyətindən məhrəm edilə bilməz.

Əgər vətəndaşın daşınar əmlak (avtomobil, texniki avadanlıq, eşyalar və s.) qanunsuz olaraq müsadirə edilibse, bu hələdən həmin şəxş hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Daşınar əmlak bir qayda olaraq möhkəmə qarısı əsasında, icra prosesi və ya cinayət işi üzrə məddi səbət kimi götürülmüşər��ıçılığında qanunla müəyyən edilmiş qaydada müsadirə edilə bilər. Əgər müsadirə bi hallardan konan baş veribso, əmlak həm şəxslər və ya qurumlar tərəfindən möhkəmə qarısı olmadan alınışsa, bu, qanunsuz müsadirə hesab olunur. Belə olanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki Prosesual Məccəlinin müddədarlarına əsasən, vətəndaş öz hüquqlarının pozulması ilə bağlı möhkəməyə müraciət etmək hüququna malikdir və vətəndaşın əmlakın geri qaytarılması, əgər əmlakın qaytarılması mümkün deyilsə, onun bazar dəyərinin ödənilməsi və əmlakin qanunsuz alınması neticəsində deymis maddi və mənəvi zərərin özəzinin ödənilməsi tələbi ilə möhkəməd iddia qaldırıb.

Əgər müsadirə zamanı cinayət əmlakının tərkib və ya yonitlərindən möhkəmə qarısı olmadan alınmışsa, bu, qanunsuz müsadirə hesab olunur. Belə olanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki Prosesual Məccəlinin müddədarlarına əsasən, vətəndaş öz hüquqlarının pozulması ilə bağlı möhkəməyə müraciət etmək hüququna malikdir və vətəndaşın əmlakın geri qaytarılması, əgər əmlakın qaytarılması mümkün deyilsə, onun bazar dəyərinin ödənilməsi və əmlakin qanunsuz alınması neticəsində deymis maddi və mənəvi zərərin özəzinin ödənilməsi tələbi ilə möhkəməd iddia qaldırıb.

Yəkin olaraq qeyd olunmalıdır ki, əgər daşınar əmlak qanunsuz şəkildə müsadirə edilibse, bu zaman vətəndaşın hem möhkəmə, hem də hüquq-mühafizə orqanları vəsatisilə hüquqlarının bərpası tələb edə bilər. İş üzrə icraatın düzgün həyata keçirilməsi üçün konkret faktlar və sübutlarla çıxış etmək xüsusü əhəmiyyətli edilir. Yox, əgər müəyyən olunaraq, əsasən bankın informasiya təhlükəsizliyi sistemindəki nöqtələrdən qay-

Sualları cavablandırıb:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Əlaqə telefonları:

Qubul otagi	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	informasiya şöbəsi - 539-63-82, 432-37-68
Məsul katib	- 539-43-23,	Humanitar şöbəsi - 538-56-60, 434-55-58
Məsul katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Parlament və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi - 538-20-87,
İşgüdəyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsibusluq - 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
az.reklam@mail.ru



www.azerbaijan-news.az

Qeydiyyat № 1
"Azərbaycan" qəzeti
kompiuter mərkəzində
yığılb sohifolomış,
"Azərbaycan Nəşriyyatı" MMC-nin
mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün
göndərişlən dövlətinin
mövqeyinə uyğun
olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti
Tiraj 3528
Sifariş 873
Qiyməti 60 qəpik

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatyayımları

qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərbəbatuyayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI

MINISTERLİK QƏZETİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏTBÜATYAYIMI